

Diagnosis, prevention and treatment of pediatric infectious diseases: Medical advice

Afsana Jalilova

Pediatrician of Mayomed Physiotherapy-Rehabilitation Center. Azerbaijan.

E-mail: djalilova85@list.ru

<https://orcid.org/0000-0001-6334-2161>

Abstract. The article discusses infectious diseases of children (rubella, measles, chickenpox, erythema infectiosum, mumps, scarlet fever), and the primary symptoms, mode of transmission, the dynamic of diseases. General symptoms of these disease are also mentioned in the article. Despite the fact that childhood infectious diseases belong to the same group, it is important for mothers to know their distinctive features at an early stage. Because pre-hospital help plays an important role in achieving positive results in the later course of the disease. The author notes that the use of vaccines in the prevention of infectious diseases in children has become an important beginning in the history of medicine. In modern times vaccines are of great importance in the prevention and mitigation of these diseases, which caused many deaths in the past.

Keywords: infectious diseases, rubella, measles, varicella, erythema infectiosum, mumps, scarlet fever, vaccination.

<http://dx.doi.org/10.29228/edu.115>

To cite this article: Jalilova A. (2020) Diagnosis, prevention and treatment of pediatric infectious diseases: Medical advice. Journal of Preschool and Primary Education, V. 230, Issue I, pp. 125–133.

Article history: Received — 02.04.2020; Accepted — 12.04.2020

Uşaq yoluxucu xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi: həkim məsləhəti

Əfsanə Cəlilova

«Mayomed» Fizioterapiya-Reabilitasiya Mərkəzinin pediatri. Azərbaycan.

E-mail: djalilova85@mail.ru

<https://orcid.org/0000-0001-6334-2161>

Xülasə. Məqalədə uşaq yoluxucu xəstəliklərindən (məxmərək, qızılca, suçiçayı, infeksiyon eritema, epidemik parotid, skarlatina) bəhs olunur. Bu xəstəliklərin ilkin əlamətləri, yoluxma yolları, dinamikası haqqında məlumat verilir. Həmçinin xəstəliklərin ümumi əlamətləri qeyd olunur. Uşaq yoluxucu xəstəlikləri eyni qrupa daxil olsalar da, ilkin mərhələdə onların fərqləndirici xüsusiyyətlərini bilmək analar üçün vacibdir, çünki həkim məqsədəki yardım xəstəliyin sonrakı gedişində müsbət dinamikaya nail olmaqdə əhəmiyyətli rol oynayır. Müəllif qeyd edir ki, uşaq yoluxucu xəstəliklərinin profilaktikasında peyvəndlərin tətbiqi tibb tarixində mühüm bir başlangıç oldu. Keçmişdə çoxsaylı insan itkilərinə səbəb olan bu xəstəliklərin müasir dövrə qarşısının alınmasında və yoluxma zamanı onların yüngül keçməsində peyvəndlər böyük əhəmiyyət malikdir.

Açar sözlər: yoluxucu xəstəliklər, məxmərək, qızılca, suçiçayı, infeksiyon eritema, epidemik parotid, skarlatina, peyvənd.

<http://dx.doi.org/10.29228/edu.115>

Məqaləyə istinad: Cəlilova Ə. (2020) Uşaq yoluxucu xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi: həkim məsləhəti. «Məktəbəqədər və ibtidai təhsil», № 1 (230), səh. 125–133.

Məqala tarixçəsi: göndərilib – 02.04.2020; qəbul edilib – 12.04.2020

Giriş / Introduction

Ailədə uşaq xəstələnlərənən valideynləri bir çox suallar narahat edir: körpəyə nə oldu? Bu, nə dərəcədə təhlükəlidir? Nə qədər müdəddətə yoluxucu olacaq? Bu və ya digər infeksiya hansı ağrılaşmalarla nəticələnə bilər? Əlbəttə, bu suallara

Əfsanə Cəlilova
Uşaq yoluxucu xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi

sizin həkiminiz aydınlıq götürə bilər, lakin əsas, ilkin əlamətləri valideynlərin də bilmələri uşağın vəziyyətinə bilavasitə kömək etməkdə, gələcəkdə mümkün ola biləcək ağrılaşmaların qarşısını almaqdə yardımçı olacaq, eyni zamanda həkim yardımını vəziyyətdən daha tez çıxmaga kömək edəcəkdir.

Uşaq yoluxucu xəstəliklərini ümumi qrupda toplayan bir çox əlamətlər var:

1. Əsasən, körpə və məktəbəqədə yaşlı uşaqlar xəstələnlərlər.

2. Yüksək dərəcədə yoluxucu olurlar, ona görə də xəstə uşaqlarla təməsda olarkən faktiki xəstə bu xəstəliyi keçirməyən digər səxslərə yoluxdur.

3. Bu qrup xəstəliklərdən sonra sağalan insanda daimi immunitet yaranır, yəni o, bu xəstəliyi ömr boyu bir daha keçirmir.

Əsas hissə / Main part

Uşaq yoluxucu xəstəlikləri qrupuna məxmərək, qızılca, suçiçayı, infeksiyon eritema, epidemik parotid, skarlatina daxildir. Adəton, hayatının birinci ilində uşaqlar bu xəstəliklərə yoluxmurlar. Buna səbəb odur ki, ana bu xəstəlikləri keçirirsə, onun orqanizmində bu xəstəliyi tərəfdən mikroorganizmlərə qarşı antitellər yaranır və hamiləlik zamanı bu antitellər xəstəlik barədə informasiyani plasentadan döлətötür. Uşaq doğulduğundan sonra bu antitelləri ana südündən və molozivadan (ilk ana süd) alır. Ana isə, öz növbəsində, bu antitelləri ilk dəfə xəstələnləndə alır. Beləliklə, uşaq peyvəndləri, özünəməxsus səkilde, ana südū vasitəsi ilə alır. Körpə bir yaşa qədər ana südū ilə qidalanırsa, yaranan qoruyucu mexanizm uzun müddət uşağı yoluxucu xəstəliklərdən mühafizə edir, lakin bu, həmişə belə olmaya da bilər. Körpə, ana südū ilə qidalanmasına baxmayaq, mikroorganizmlərə qarşı həssas olur. Bəzən ana suçiçayı, qızılca, epidemik parotit, məxmərək xəstəliklərini keçirən belə, uşaq xəstələnə bilər.

Südəmərlik dörvü qurtardıqdan sonra uşağın ətraf əlamətlə təməsi çıxılır. Bu da həmin dövrə infeksiyon xəstəliklərlərə yoluxma riskini daha da artırır.

Qızılca kəskin yoluxucu virus infeksiyası olub, yüksək həssaslığı ilə xarakterizə olunur. Qızılca virusu – *paramyxo virus morbillarum*, strukturuna və bioloji xassələrinə görə, *paramyxo viridae* ailisində mənəsub olub, RNT tərkiblidir. Təbii şəraitdə yalnız insanlar xəstələnlərlər. +560 C-də virus 2-3 dəqiqə ərzində məhv olur. Virus günəş işığını tasirinə və ultrabənövşəyi şüalarla qarşı daha həssasdır.

Əgər insan qızılca ilə xəstələnməyibsa, ya da ona qarşı peyvənd olunmayıbsa, xəstə ilə kontaktda olarkən mütləq xəstələnəcəkdir. Qızılcanı tərəfdən virus yüksək yoluxuluğu ilə xarakterizə olunur. Virus hotta ventilyasiya sistemi, binanın səxtalarındakı trubalar vasitəsi ilə də yayılma bilir və bunun nəticəsində eyni binanın müxtəlif mərtəbələrində yaşayan uşaqlar eyni zamanda yoluxa bilərlər. Əgər uşaq qızılcalı xəstə ilə kontaktda olubsa, onda xəstəliyin əlamətləri yoluxmadan 7-14 gün sonra meydana çıxır. Xəstəlik kəskin bas ağırları, yüksək

temperaturla (+400 C-ya qədər) müşayiət olunur. Çox az bir vaxtdan sonra bu əlamətlər burun axması, öskürək və demək olar ki, tam iştahsızlıq da əlavə olunur. Tipik simptomlardan biri də konyuktivititin (gözün selikli qişasının iltihabi) yaranmasıdır. Gözün selikli qişasının iltihabi, işıqdan qorxma (svetofobiya), göz yaşının axması, kəskin qızartılardan sonra gözlərdən irinli ifrazat axmağa başlayır. Bu əlamətlər 2-4 günə qədər davam edir. Xəstəliyin 4-cü günü müxtəlif ölçülü (1mm-dən 3 mm-ə qədər) ləkələr şəklində səpkilər yaranır ki, sonradan onlar birləşməyə başlayır. Səpkilər əvvəlcə üzdə, başda yaranır (çox zaman qulağın arasında), sonra 3-4 gün ərzində bütün bədənə yayılır. Başqa bir tipik əlamət isə səpkilərdən sonra, 3-4 gün müddətində piqmentlərin qalmasıdır. Səpkilər tünd zoğalı rəngdə olur, onların yarandığı ardıcılıqla da piqmentlər yaranır. Klinik əlamətlər nə qədər ağır görünsə də, uşaqlarda sədə şəkildə, iz qoymadan keçib gedir, lakin xəstəlik düzgün olunmayan qulluq, əlverişsiz mühit şəraitində keçərsə, bir çox ağrılaşmalarla nöticələnə bilər. Bu ağrılaşmala ağ ciyərlərin sətəlcəmi (pnevmoniya), orta qulağın iltihabı (otit) aiddir. Çox dərin ağrılaşmalarda qızılca ensefalitlə (baş beyinin iltihabı) nöticələnə bilər [Uchaykin V., Nisevich N., Shamsheva O. 2011].

Xəstəliyin əlamətlərinin yüngülləşməsi vəziyyətin yaxşılığı doğru dəyişməsinin göstəricisidir. Yadda saxlamaq lazımdır ki, xəstəlikdən sonrakı iki ay müddətində uşağın immuniteti zəifləyir və o, asanlıqla hansısa basqa virusa və ya kəskin respirator xəstəliklərinə (KRX) yoluxa bilər. Ona görə də uşağın digər xəstələrlə temasını minimum səviyyədə azaltmaq lazımdır. Qızılçaya qarşı yaramış imunitet ömrüldür, yəni yenidən bu xəstəliyə yoluxma, demək olar ki, baş vermir.

Məxmərək və ya rubella səpkili xəstəliyi törədən daha bir infeksiyadır. Virus RNT qrupundan olan togavirüsler ailəsinə aiddir. Bu yoluxucu xəstəlik də havadamedı yolu ilə yayılır. Yoluxma həm də kontagiozdur (kontakt yolu ilə yoluxma), lakin qızılca və suçiçəyindən daha az kontagiozdur [Kuzmenko L. 2009]. Yoluxma, adətən, xəstə uşaqla eyni qapalı mühitdə qaldıqda və ya təməsda olduqda baş verir. Məxmərəyin əlamətləri qızılçanın əlamətlərinə bənzəyir, lakin dəy় yüngül keçir. İnkubasiya dövrü (kontakt anından xəstəliyin əlamətlərinin aşkar olunmasına qədər olan müddət) 14-21 günə qədər davam edə bilər. Xəstəlik boyunvardı limfa düyününin böyüməsi və temperaturun +380C-ya qədər qalxması ilə başlayır. Az bir müddətdən sonra əlamətlər burunun axması, arabir baş verən öskürmə də qoşulur. 2-3 gündən sonra xəstə səpməyə başlayır. Xəstənin üzündə xarakterik çohrayı röngli, xırda səpkilər yaranmağa başlayır və sonra bütün bədənə yayılır. Qızılçadan fərqli olaraq, məxmərəkdə səpkilər birləşməyə meylli deyil və qoşınma az olur. Səpkilər bir neçə saat ərzində əmələ golo və heç bir iz qoymadan keçib gedə bilər. Səpkilərin gecə saatlarında yaramıb yoxa çıxmazı da baş verə bilər. Məxmərəyin diferensial diaqnostikasında çətinlik

yarana, bu xəstəlik adı virus infeksiyası kimi də qiymətləndirilə bilər. Sağalmanın əlamətlərindən biri burun axmasının dayanmasıdır. Əgər ehtiyac olarsa, həkim tərəfindən bələğmətgərici, qızdırma salan preparatların qəbulu təyin oluna bilər. Ağrılaşmalar çox nadir hallarda olur. Davamlı immunitet yarandıqda məxmərəyə təkrar yoluxma baş vermir.

Epidemik parotit (*qulaqdibi, svinka*) – uşaq yoluxucu xəstəliyi olub, virus mənşəlidir, tüpürçək vəzilərinin iltihabi ilə xarakterizə olunur. Xəstə uşaqlarla temasda olan böyüklərdə də bu xəstəliyə yoluxma halları mölümudur. Xəstəlik hava-damcı yolu ilə yayılır. 50-60% hallarda yoluxma xəstə ilə kontaktda olduqda baş verir. Xəstəlik hərarətin +390C-ya qədər qalxması, qulaqda və ya qulaq dibində ağrılarla başlayır. Qida qəbulu zamanı udma aktında siddətli ağrıların olması xarakterikdir.

Əlamətlərə *hipersolvasiya* – tüpürçəyin çox ifraz olunması da qoşulur. Tez bir zamanda boyun və yanaq nahiyyəsində şişkinlik əmələ gəlir. Həmin nahiyyəyə toxunduqda siddətli ağrılar müşahidə olunur. Xəstəlik özlüyündə o qədər də təhlükəli deyil. Ən ağır halda ağrılar 3 gün ərzində keçib gedir, temperatur aşağı düşür, şişkinlik azalır, lakin çox zaman ağrılaşmalar nöticəsində daxili və xarici sekresiya vəzilərinin iltihabını törədir, həmçinin pankreatitə (lat. pancreatitis, yun. πάγκρεας – mədəaltı vəzi) keçərsə, şokərli diabetə qədər gətirib çıxara bilər. Bir çox hallarda oğlan uşaqlarında xayaların (orxid), qızlarda yumurtalıqların iltihabına, sonsuzluğa sobəb ola bilər [Timchenko V. 2012]. Epidemik parotitdə beyin qışalarının və s. toxumaların zədələnməsi də müşahidə olunur. Ölüm hallarına tösadüb edilmir.

Epidemik parotit nöticəsində beyin qışaları zədələnmiş olarsa (meningit), temperatur +390C və daha yüksək qalxır, uşaqla kəskin baş ağrıları, qusma, bağıcılənmə, bəzən qicqləmələr və huşun itirilməsi kimi hallar baş verir. Davamlı immunitet yaranır. Təkrar yoluxma, faktiki olaraq, istisna olunur.

Suçiçəyi – (lat *varicella*, yun. ανευθοβλογία) – infeksiyon xəstəlik növü olub, uşaq yoluxucu xəstəlikləri qrupuna daxildir. Adətən, suçiçəyi ilə kiçik və məktəbəqədər yaşı uşaqlar xəstələnlər. Xəstəliyi törədən virus herpes virusları qrupuna aiddir.

Bədəndə yüksək hərarət, iştahsızlıq, baş ağrısı və döyülməz qoşınma müşahidə edilir, lakin uşaqları bu səpkiləri qoşmaqdan çəkindirmək lazımdır, çünki səpkilər qoşınib qoparırlarsa, onları yerində çapıqlar qalacaq.

Həssəsləşmiş çox yüksəkdir, lakin qızılçada olduğu kimi deyil. Xəstələnməyən şəxslər kontaktda olurlarsa, 80%-ə qədər yoluxma riski vardır. Yoluxma xəstə uşaqla bilavasılı təməsden sonra yaranra bilər. Xəstəliyin inkubasiya dövrü 14-21 gündür və səpkilərlə başlayır. Balaca, qırımızı və ortasında su olan suluq formasında ləkələr əvvəlcə qarın və kürək nahiyyələrində yaranır, sonra isə bütün bədənə yayılmağa başlayır. Səpkilərin içindəki maye bulanıq, ağ rəngdə olur.

Əvvəlcə səpkilər ağcaqanadı disləməsinə bənzəyir, ertəsi gün onların yerində içərisi şoffat maye ilə dolu qovuqcuqlar əmələ gəlir. Səpkilər tez bir zamanda yayılmaq xüsusiyətinə malikdir, hər dəqiqədə və ya hər saatda yeni səpki elementləri yaranır. Səpki elementləri selikli qişalarda, ağızın içində, saçın dibində, cinsiyət orqanlarında, mədə-bağırsaq traktında – bütün bədən boyu yayılır. Birinci gün xəstənin vəziyyəti ağır olur, hərəkət +40 dərəcəyə qədər yüksəlir. Xəstənin vəziyyəti səpkilərin miqdardan asılı olaraq dəyişir – səpkilər az olduqda xəstənin vəziyyəti daha yüngül olur, çoxaldıqca vəziyyət ağırlaşır.

Suçigövi xəstəliyi üçün burunun axması, öskürək xarakterik deyil, lakin selikli qişalarda (burunda, bölgədə, gözün selikli qişasında) səpkilər çoxaldıqca faringit, rinit, konyuktivit fonundu bakterial infeksiyalar qoşula bilər. Qovuqcuqlar 2–3 gün arzdır üzəri qayaqla örtülü yaralara çevirilir. Adətən, baş ağrısı, narahatlılıq, yüksək temperatur yeni səpkilər yarandıqca, 3–5 gün davam edir. 5–7 gün sonra – sonuncu səpkilər yarandıqdan sonra xəstəliyin əlamətləri keçib getməyə başlayır. Qaşınmanın, intoksifikasiyanı aradan qaldırmaqla, bakterial ağrılaşmaların qarşısını almaqla xəstəliyin gedisi yüngülləşdirmək olar.

Səpkiləri antisепtik məhlullarla dezinfeksiya etmək lazımdır. Onların rəngli antisepik məhlullarla işlənməsi xəstəliyin dinamikasını nəzarətdə saxlamağa imkan verir. Gigiyenik qaydalara riayət etmək, ağız və burun boşluqlarının, gözlərin təmizliyinə xüsusi nəzarət etmək lazımdır. Ağız boşluğunun kalendulu domləməsi ilə qarqara etmək, eləcə də burun və ağız boşluqlarını antisepiklərlə dezinfeksiya etmək lazımdır. Ağız boşlığında ikincili yaraların əmələ gəlməməsi üçün hər dəfə qida qəbulundan sonra ağızı yaxalamaq məsləhətdir. Xəstə usağı iliq, az yağlı qida ilə qidalandırmış, bol maye qəbulunu təmin etmək lazımdır. Bu qidalanma rejimi bütün yoluxucu xəstəliklərdə gözlənilməlidir.

Əsas şorṭlərdən biri uşaqların dirnaqlarının kosılmış və təmiz olmasına ki, döri qaşınmaları zamanı yarada ikincili infeksiya yaranmasın. Hər gün xəstənin yataq örtüklərini və paltarlarını dəyişmək lazımdır. Xəstə usağından olduğu otağın havasını tez-tez dəyişməli, otağın çox isti olmaması təmin edilməlidir. Suçiçəyi xəstəliyinin ağrılaşmalarına miokardit (ürük əzələsinin iiltihabı), meningit, menin-qoensefalopatiya (beyin qişalarının iiltihabı), nefrit (böyröklerin iiltihabı) addır.

Yaranan immunitet ömürlükdür, yenidən yoluxmalara, demək olar ki, təsadüf olunmur.

Skarlatina – ital. *scarlattina*, lat. *scarlatinum* – parlaq qırmızı deməkdir. Yeganə uşaq infeksiyasıdır ki, viruslar yox, mikroblar – A qrupundan olan streptokoklar tərəfindən yayılır. Kəskin yoluxucu xəstəlik olub, hava-damci yolu ilə, həmçinin kontakt yolu ilə, oyunaqlar vasitəsi ilə keçir. Skarlatina xəstəliyində infeksiyanın yoluxma mənbəyi insandır. Bu insanlar aşağıdakılardan ola bilərlər:

1. Skarlatina, angina və ya streptokokk faringiti ilə **xəstələnmiş insan**. Xəstəliyin ilk günlərində belə insan ətrafdakilar üçün xüsusiş təhlükəlidir.

2. Rekonvalescent-insan. Bu, keçirilmiş skarlatina xəstəliyindən sonra sağalan insandır. O, saqlıqlıdan bir müddət sonra da streptokokkların daşıyıcısı ola və onu yaya bilər. Belə daşıyıcılığın üç həftəyə qədər davam etmə ehtimalı var.

3. Sağlam daşıyıcı-insan. Belə insanların xəstəliyin əlamətləri yoxdur, lakin A qrupuna daxil olan streptokokklar insanların burun-boğaz yollarının selikli qişalarında yaşayır və ətraf mühitə yayılır. Belə insanların bütün əhalinin 15%-inə qədərini təşkil edir [Boqdanov I. 1962].

Skarlatina ilə ən çox kiçik və məktəbəqədər yaşı uşaqlar xəstələnlərlər. İlk günlər (1–3 gün) on yoluxucu dövr hesab olunur. Xəstəlik bədən hərərətinin kəskin şəkildə +390C-yə qədər qalxması ilə başlayır. Elə dövrədən də ağır intoksifikasiya və kəskin baş ağrıları müşahidə edilir.

Xəstəliyin xarakterik əlamətləri al qırmızı rəngdə boğaz, angina, yumşaq damağı əhatə edən sışkinlikdir. Dil, xarakterik olaraq, moruğa bənzər, açıq çəhrayı rəngli dənəvər şəkil alır. Xəstəliyin birinci gününün sonu, ikinci gününün əvvəlində ikinci xarakterik əlamət – səpkilərin əmələ gəlməsi müşahidə olunur. Ümumi hipereziya (qızartı, sışkinlik) fonunda büküslərdə, qasıq qatlarında xırda, qırmızı səpkilər lokallaşır. Dərinin üzərinə basıldıqda ağı rəngli ləkələr əmələ gəlir. Səpki bütün bədəndə olur, lakin davamlı şəkildə, xəstəlik müddətində üst dodaqla burun arasında, buxaqda, çənədə qalır. Qaşınma, suçiçəyinə nisbətən, az olur. 2–5 gün davam edən səpkilər daha uzun müddətə (7–9 günə qədər) qala bilər. Sağalma dövrü dərman qəbulu ilə başlayır, çünki xəstəliyin törədici mikrobur. Həmçinin yerli müdaxilələr də vacibdir. Skarlatinanın sağalmaması təzlişdirmək üçün gündə 4–5 dəfə qarqara etmək lazımdır.

Dezintoksifikasiya terapiyası (mikrobların həyat fəaliyyəti nəticəsində əmələ gələn toksinlərin orqanizmdə xaric olunması) üçün çoxlu miqdarda maye qəbul olunmalıdır. Vitaminlər və hərərətsalıcı preparatlar istifadə edilir. Skarlatinada kifayət qədər ağrılaşmalar müşahidə oluna bilər. Keçmişdə, dərman müalicəsinin olmadığı dövrlərdə ağır revmatizmle müşayiət olunan bu xəstəlik qazanılmış ürk qüsurlarına görüb çıxarırdı. Müasir dövrdə isə düzgün aparılan müalicə fonunda, demək olar ki, ağrılaşmalar baş vermir. Skarlatina ilə, əsasən, uşaqlar xəstələnlər, çünki böyüdükcə insanda streptokokkə qarşı davamlılıq yüksəlir. Bu xəstəlikdən sağalan insanda davamlı immunitet yaranır.

İnfeksion eritema – yun. *eritema* (épūthpós) – «qırmızı» deməkdir. Parvovirus B19 tərəfindən törədilən ekzantematoz virus infeksiyasıdır. Bu xəstəliyə, əsasən, 5–15 yaşlı uşaqlar yoluxurlar və o, yaz fəsli, kiçik epidemiyalar formasında meydana gəlir. Bu xəstəlik hava-damci yolu ilə yayılır və yoluxma daha çox kiçik yaşı uşaqlar arasında müşahidə olunur. Gizli inkubasiya dövrü 4–14 gün davam edə bilər [Nosov S. D.]. Xəstəlik yüngül keçir, ümumi halsızlıq, burundan az miqdarda axıntı gəlməsi, arabır tökrəklərən baş ağrıları və hərərətin qismən qalxması ilə davam edir. Əvvəlcə yanaqda xırda, tünd qırmızı rəngli səpkilər

yaranır. Bu səpkilər sonradan birləşməyə meylli olub, simmetrik qızımız parlaq ləkələr əmələ gətirir və bir gün ərzində bədənin bütün hissələrinə yayılır. Mərkəzi azca şıskin olan, solğun, birləşməyə meylli səpkilər coğrafi xəritəyə bənzər şəkil alır. Bir həftədən sonra səpkilər çökülməyə başlayır. Sonrakı həftələrdən hayoçanlanma, yorğunluq, günəş şüalarının təsirindən, qırmızı, ətrafdə temperatur dəyişidikdə yerində ləkələr yaranır, tez zamanda da yox ola bilər. İnfeksion eritema ağır xəstəlik hesab olunur. Diaqnoz zahiri əlamətlərə görə qoyulur və bu zaman eritemani qızılca və məxmərəkdən fərqləndirmək lazımlı galır.

Uşaq yoluxucu xəstəlikləri ilə kiçik yaşlarda xəstələnmək daha məqsədəyündür, çünki belə hesab olunur ki, böyükələr bu xəstəliyi daha ağır keçirirlər və onlarda ağrılaşmalarla daha çox rast gəlinir. Profilaktika dedikdə, ilk olaraq peyvəndlər nəzərdə tutulur. Vaksinlərin hələ kəşf olunmadığı dövrlərdə bu infeksiyalar 5-10 faiz hallarda ölümə nəticələndir. Ümumi cəhətlərdən ən əsası bu xəstəliklərə qarşı yaranan davamlı immunitetdir. Ümumi cəhətiyyəti əsas götürürək, profilaktik tödbir kimi, bu xəstəliklərə qarşı vaksinlərin vurulması nəzərdə tutulur. Vaksinlərin təsir mexanizminin əsasında immunoloji yaddaş formalasdıraraq, bu törədicilərə qarşı həssaslığın aradan qaldırılması durur. Vaksinlər 12 aylıqdan başlayaraq, bir dəfələk qaydada uşaqlara tətbiq olunur. Qızılca, məxmərəyə qarşı peyvənd ikili (qızılca – məxmərək) və ya üçlü (qızılca – məxmərək – epidemik parotit) şəkildə tətbiq olunur. Bu peyvəndlərdən sonra xəstəliklər ağrılaşmalar olmadan, yüngül keçir.

Nəticə / Conclusion

Bələliklə, nəzəri materiallara və təcrübəmizə əsaslanaraq, bu nəticəyə gəlirik ki, müasir dövrdə uşaq yoluxucu xəstəlikləri düzgün diaqnoz qoyulduğda, müvafiq qulluq və müalicə şəraitində o qədər də böyük təhlükə yaratmır. Bir dəfə xəstələndikdən sonra insanda həmin xəstəliklərə qarşı ömürlük immunitet yaranır. Buna səbəb xəstəlikdən sonra insanın bədənidə yaranan antitellərdir. Uşaq yoluxucu xəstəliklərinin profilaktikasında peyvəndlərin kəşfi və tətbiqi tibb tarixində mühüm bir başlangıç oldu. Bu peyvəndlər uşaq yoluxucu xəstəliklərinin qarışısının alınmasında və onların yüngül keçməsində böyük şəhəriyyətə malikdir. Onu da qeyd etmək lazımdır ki, uşaq yoluxucu xəstəliklərinin oxşar və fərqli xüsusiyyətlərini bilmək, düzgün ilk yardım göstərmək bacarığına malik olmaq analar üçün vacibdir, çünki hakim qadərki yardım xəstəliyin sonrakı gedisində müsbət dinamikaya nail olmaqdə mühüm rol oynayır.

Məqalə valideynlər, məktəbəqədər müəssisələrin tərbiyəçi-müəllimləri, ibtidai sinif müəllimləri və b. üçün nəzərdə tutulmuşdur. Tibbi məlumat və tövsiyə xarakterli yazıda məqsədimiz yoluxucu xəstəliklərin əlamətlərini vaxtında müəyyən etməklə, ağrılaşmalarla yol vermadan onlara qarşı mübarizə aparmaq üçün valideynləri maarifləndirməkdir.

İstifadə edilmiş ədəbiyyat / References

1. İsayev C. P. (2009). İnfeksion xəstəliklər. Bakı, «Təhsil». 443 s.
2. Kuzmenko L.Q. (2009). Detskie infeksiyonniye bolezni.
3. Boqdanov I. L. (1962). Skarlatina kak streptokokkovaya infeksiya. Kiev, «Qosmedizdat», USSR.
4. Nosov S. D. Eritema infeksionnaya. (1974–1989). Bolshaya medisinskaya ensiklopediya 3-e izd. Moskva, «Sovetskaya ensiklopediya», T. 28.
5. Timchenko V. N. i dr. (2012). Infeksiyonniye bolezni u detey (uchebnik dlya med. vuzov). S. Pb. «Speslit».
6. Uchaykin V., Nisevich N., Shamsheva O. (2011). Infeksiyonniye bolezni u detey. (uchebnik).